

■ Ziyadxan Əliyev


Çoxəsrlilik Azərbaycan incəsənətinin onu zamansızlığı qovuşdurən bədii-estetik tutum almasında onun qrafika sahəsində çalışan sənətkarların böyük rolu olmuşdur. Qədim miniatür ustalarından başlanan bu ənənə sonrakı dövrlərdə Mirzə Qədim İrəvanı, Usta Qənbər Qarabağı, Mir Möhsün Nəvvab, Bəhruz bəy Kəngərli, Əzim Əzizməzadə, Səttar Bəhlulzadə, Maral Rəhmanzadə, Ələkbər Rzaquliyev, Tahir Salahov, Altay Hacıyev, Cəmil Müfidzadə, Arif Hüseynov, Arif Ələsgərov, Adil Rüstəmov, Rəsul Hüseynov və başqa rəssamların qrafik yaradıcılığında özünəməxsus bədii-texniki məziyyətlərlə zənginləşməkələ inkişaf etmişdir. Adalarını çəkdiyimiz sənətkarların her birinin qrafik irsində təsviri sənətin bu sahəsinin ifadə potensialını, cizgi və rəng duyğulandırıcılığını əyanileşdirən bədii məqamlar kifaiyətli

rəhbərlik edən sənətkar gənc kadrların yetişdirilməsi ilə məşğuldur...

Rəsul Hüseynov qrafikanın müxtəlif janlarında əsərlər yaratısa da, gördüklerinin və düşündüklərinin bədii görünüyüə çevrilməsində çox fərqli rəng-cizgi özünəməxsusluğunu nümayiş etdirməkdədir. Bu bənzərsizliyi həm sulu boyaya ilə ərseyə getirdiyi lövhələrdə, həm də karandaşla çəkdiyi rəsmələrdə əyanileşdirən rəssam, bu fərqli ifadə vasitələrinin tamaşaçını bütün mənalarda duyğulandırıb biləcək bədii tutummasına nail olduğundandır ki, belə əsərlər milli qrafika irsimizə layiqli töhfə kimi qəbul olunurlar.

Əgər rəssamın onun çoxdan "tanınma nişanı"na çevrilən dəst-xətt özünəməxsusluğunu tarixçəsini izləməli olsaq, onda ilk növbədə onun tələbəliyinin nəticəsi olan diplom işini xatırlamalıyıq. "Balıqçılar" adlı qrafik silsiləni ofort texnikasında yerinə yetirən Rəsul Hüseynov, balıqçı həyatının bir-birindən fərqli altı motivinə bədii tutum vermeklə, həm də bu peşənin təzadalarla dolu səhnələrini bütünlükde romantik ovqatmasına nail olmuşdur. Lal sahilin sakitliyində torların qurudulmasından başlanan, balıq ovundan və daşınbəmal edilməsindən keçən anlar yaddaqlanan cizgilerle ifadə olunduğundan, bu altı lövhədə məkanı səciyyələndirən dramatikliklə yanaşı, həm də ağır balıqçı peşəsinə şərəflə yerinə yetirən əməkçilərin ob-

yaradıcı qüdrətine inamının ifadəsi də saymaq olar. Çox vaxt rəng əlvənlığını cizgi çalarlarının zənginliyi ilə əvəzləyən rəssam, ağla qaranın uyarlığından başlayaraq təzadına kimi davam edən "mübarizə"ndə bu "rəngsizliyin" tamaşaçısını duyğulandırıb biləcək ele bir bədii-texniki ifadələri sərgiləyir ki, onlara sadəcə heyran qalmamaq çətindir. Rəsul Hüseynovun həm də "tanınma nişanı"na çevrilən bu "cizgi möcüzəleri"ndə görüntünün hifz etdiyi çoxqatlı mənə-məzmunu da, onun aşılılığı hiss-duyğuları da müşahidə etmək mümkündür. Onun portret janrında işlədiyi "Qoca kişi" portreti və "Nifret" əsərləri bunu təsdiqləyən lövhələdir. "Qoca"nın ənənəvi görkəmini itirmiş əzələlərinin daşıdığı ağrıları onun alınının dərdə bələnmiş qırışları, qiyılmış gözü və kip sıxlımlı dodaqları gözəl əks etdirir. "Nifret" əsərində insan yaşantılara tutulan "bədii güzgü"də görünənlər qapanmış gözələr, bir də ağrıların dərəcəsini əyanileşdirən əllerin çox ifadəli görkəmidir. Doğrudan da, sıfətin tam yarısını örten bir əlin barmaqlarının bərk-bərk sıxlamasında və gərginliyini "donuq"luğunda əyanileşdirən digər barmaqların ifadəli siluetində fərdin iç dünyasından qaynaqlanan ağrılarını duymaq çətin deyildir. Kompozisiyanın ən diqqət çəkən məqamı rəssamin iki əli və sıfəti bəyaz-işqiqli yerlikdə-fonda təqdim etməsi və bununla da cizgilərin



Rəsul Hüseynov

uzaq olduğunu bir daha təsdiqləyen Rəsul Hüseynov, ele digər janrlarda yaratdığı əsərlərində də adilikdə qeyri-adilik axtarmağa meylli olduğunu nümayiş etdirmişdir. Bu mənada onun bir çox motivlərə, o cümlədən də atçılıq idmanına və tikanlara həsr etdiyi çoxsaylı əsərlərin bədii məziyyətlərindən söz açmaq olar. Belə ki, bütün mənalarda qızılığaldan fərqli olan, hamiya adı, bir çox hallarda isə gözəl görünməyən bu tikanlı varlığın kötüyündə gülüne qədər davam edən forma və faktura dəyişikliyində özünəməxsus estetik qaynaq üzə çıxaran rəssam, onun həm gül açmış təravətlü tutumunda, həm də qurumağa doğru gedən görkəmində cəlbedici məqamlar üzə çıxara bilməsidir. Atçılıq idmanı ilə bağlı lövhələrində də onun dərin müşahidə qabiliyyətinə malik olduğunu görmək mümkündür. Qrafika ustanının yiğcam qrafik vasitələri ustalığı bu əsərlərin dinamikliyinin əldə olmasına, yarış əhval-ruhiyyəsinin ifadəsiనə yönəltmesi hər bir süjetdə duyulandır.

Onun digər mövzularda çəkdiyi əsərlərdə də görünənlərə fərqli bədii münasibət göstərmək ənənəsini müşahidə edirik. "Qoca nalbənd", "Arabaçı", "Bazar günü", "Xoruz döyüşü" və s. əsərləri vurğuladığımız məziyyətlərlə zəngindir.

Rəsul Hüseynovun müxtəlif illerdə ərəsəyə gətirdiyi "Qarşılurma", "Şəhidlər", "Quzğunlar", "Keşikdə", "Hünərlilərin aqibəti", "Qara Yanvar" və s. lövhələri isə bize onun sənətkar kimi öz dövrünə ayna tutmaq istəyini, gerçəkliyə yaradıcı-vətəndaş mövqeyi sərgiləmək niyyətini əyanileşdirib. Bu əsərlərdə rəssamın rənglərə, xüsusiələrə də cizgilərə düşündürəcə ekspresivlilik bəxş edə bilməsinin nəticəsidir ki, gerçəkliyə tutulan "bədii güzgü" rəssamin həm də zamanla aparıldığı düşündürəcə dialoq kimi qəbul olunur...

Rəsul Hüseynovun zaman-zaman müxtəlif miqyaslı sərgilərdə nümayiş etdirdiyi qrafik əsərlərə bir qayda olaraq həmişə təqdirəcidi münasibət olmuşdur. Bu mənada onun Beynəlxalq Qızıl Xaç Komitəsinin (1996), Milli Olimpiya Komitəsinin (2000) keçirdiyi müsabiqələrdə birinci mükafat qazanmasını, Beynəlxalq Olimpiya Komitəsinin təşkil etdiyi sənət yarışmasında (2004) və Beynəlxalq ekləris sərgisində (2003) ikinci, Azərbaycan Rəssamlar İttifaqının təşkil etdiyi "Faciələr" adlı müsabiqədə (2004) isə üçüncü mükafata layiq görülməsini qeyd etmək olar. Müxtəlif mövzulu əsərlərinin hazırlıda dünyanın bir çox nüfuzlu muzeylərini və şəxsi kolleksiyalarını bəzəməsi də onun yüksək sənətkarlığının respublika çərçivəsini çıxdan aşmasının göstəricisidir...

cizgilərin poetikası

Qrafika ustası Rəsul Hüseynovun yaradıcılıq portreti



Ağrı



Tikan



Uğursuzluq

yət qədər müxtəlif olsa da, onların arasındada fərdi və fərqli qrafika mədəniyyəti ilə seçilənlər də az deyil. Respublikanın əməkdar rəssamı, professor Rəsul Hüseynov məhz belə qrafika ustalarındandır...

Tanışlıq üçün deyək ki, qədim Nizami yurdı qədim Gəncədə dünyaya göz açan Rəsul Hüseynov ixtisas təhsilini əvvəlcə Bakıdakı məşhur "Əzimzadə məktəbi"ndə, sonra isə Sankt-Peterburqdakı İ.Y.Repin adına Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq Institutunda almışdır. 1976-ci ildən müstəqil yaradıcılığa başlayan rəssam müxtəlif miqyaslı sərgilərdə nümayiş etdirdiyi əsərləri ilə özünəməxsus dəst-xəttə malik qrafika ustası olduğunu təsdiqləmişdir. Hazırda yaradıcılıqla yanaşı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında "Qrafika" kafedrasına

razlarının canlandırıldığı ekspressiyani cəlbedici bir tutumda ifadə etməklə, süjetlərin duyğulandırıcılığına nail olunmuşdur. Qrafikanın çətin sayılan ofort texnikasında icra olunan bu lövhələrdə rəssamın nümayiş etdirdiyi yüksək rəsметmə mədəniyyəti zamanında həmkarları tərefindən də maraqla qarşılanmışdı. Sonradan Rəsul Hüseynovun həm də karandaşla yaratdığı lövhələrdə cizgilərin ahənginin yaratdığı şəsərdicili "cizgi oyunu" valehədici idi, desək, yanılmarıq...

Rəngkarlıqla məşğul olanın rəsметmə çatışmazlıqlarını boyaya intensivliyi ilə örtbasdır edə bilməsinin qarşılığında, bunu qrafikada həyata keçirməyin mümkünüslüyü birmənalıdır. Bu mənada Rəsul Hüseynovun yaradıcılıq axtarışlarının leytmotivinə çevrilən rəsметmə improviselərinə davamlı olaraq sadıq qalmasını onun

ekspressivliyinin əldə olunmasını şərtləndirməsidir, desək, yanılmarıq. "Kişi portreti"ndə iri planda təqdim olunmuş dün-yagörmüş qocanın naməlum bir guşəyə tuşlaşlığı baxışlarında və yaşanan məqamın psixoloji gərginliyini qabardan cizgi ritmində və oynaqlığında onun tipikliyə yüksəlmış obraz kimi qəbulunu şərtləndirən bədii məziyyətlər kifayət qədərdir. Rəssamin yiğcam cizgi "oyunu" ilə xarakteri və yaştanı təsirli bədii qaynağa əlavə bilməsi sözün əsl mənasında şəsərdicidir. Bu mənada onun cizgilərlə gerçəklişmiş portretlərini Azərbaycan rəssamlığında yalnız qrafikası rəngkarlığından heç də geri qalmayan məşhur firça ustası Tahir Salahovun əsərləri ilə müqayisə etmək olar...

Bu portretlərdə hamının yaxşı tanıldığı adamlara münasibətini sərgiləməkdən